


Pedaqogika üzrə elmlər doktoru, Beynəlxalq Qadınlar Cəmiyyəti və Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvü, "Tərəqqi" medallı Zəhra Muradova 10 kitab, 3 monoqrafiya, 4 metodik vəsait, 200-ə yaxın elmi məqala və tezislərin müəllifidir. Hazırda Azərbaycan Respublikası Təhsil İnstututunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışan Z.Muradovanın Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş Qazax Müəllimlər Seminariyasının yaranma tarixi və fəaliyyətinə həsr olunmuş "Zülmətdə parlayan ziya" adlı kitabı bu yaxınlarda işıq üzü görüb. Tarixi məlumatları özündə əks etdirən kitabda seminariyanın təşkilatçıları, ilk müəllimləri, tələbələri, həmçinin qadın məzunları haqqında ətraflı məlumat verilir.



"Zülmətdə parlayan ziya"

"Qazaxda ilk maarif ocağının yaranması" bölümündə müəllif Qazax Müəllimlər Seminariyasının tarixinin bəhs edərək yazar ki, müsəlmanları, o cümlədən Azərbaycan xalqını cəhalət və əsarət altında saxlayan çar imperiyası gürcü və ermənilərin təhsil almaları üçün şərait yaratса da, azərbaycanlılara buunu qadağan edirdi. Lakin bu ayrı-seçkiliyin uzun müddət davam etməyəcəyini yaxşı başa düşən irticacı imperiya 1876-ci ildə Gürcüstanда yalnız varlıların uşaqlarının oxuyaçağı məktəb-seminariya yaradılmasına razılıq verib. K.D.Uşinskiinin layihəsi əsasında Gürcüstanın Qori şəhərində açılan Zaqafqaziya Müəllimlər Seminariyası (Qori Seminariyası) Cənubi Qafqazda ibtidai sinif müəllimi hazırlayan orta pedaqoji təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Seminariyanın tatar şöbəsində lisan (dilçilik) dərsi verən böyük maarifpərvər və ədəbiyyatşunas Firdun bəy Köçərli 1917-ci ildə çar hökuməti devrilidikdən sonra həmin şöbəyə inspektor təyin olunur. Bir müddət sonra seminariyada millətlər arasında münaqışə qızışır, ruslar işdən çıxırlar, dərslər gürcü dilində tədris olunur. Bu səbəbdən, Firdun bəy Köçərli şöbənin Qazax şəhərinə köçürülməsini məqsədəuyğun bilir və beləliklə, AXC-nin xalq maarif naziri Nəsib bəy Yusibbəylinin imzaladığı qərara əsasən, seminariyanın tatar şöbəsi Qazaxa köçürüllür. Qazax Müəllimlər Seminariyasının yaradılması AXC-nin Gəncə şəhərindəki fəaliyyəti dövründə təhsil sahəsində atılan ən uğurlu addım idi.

Xeyriyyəcilikləri ilə Azərbaycan tarixində silinməz iz qoyan missioñerlər haqqında kitabın "Onlar xeyriyyəciliq üçün doğulmuşdular" bölümündə geniş bəhs olunur. Burada

Qazax Müəllimlər Seminariyasının fəaliyyəti, azərbaycanlı uşaqların maariflənməsi üçün əlindən gələni əsirgəməyən, hətta ailəsi üçün tikidirdiyi imarəti seminariyaya bağışlayan Məşədi İbrahim ağa Kosalı, öz mənzilini seminariyada təhsil alan tələbələrə yataqxana kimi vərən Əsrafil ağa Kərbəlayev, xalqın savadlanması, gənc, müstəqil dövlətin çıxırlanməsi üçün əsl fədakarlıq nümunəsi göstərən, "təhsilin milliləşdirilməsinə onun məzmunundan başlamaq gərəkdir" ideyasını irəli sürən görkəmli maarifpərvər Firdun bəy Köçərli, AXC-nin maarif naziri Həmid bəy Şahtaxtinski barədə danışılır.

Müəllif "Azərbaycan dilində yazılın ilk dərslik" adlı hissədə 1882-ci ildə Tiflisdə "Qafqaz Kitabı Ticarəti" nəşriyyatında dərc olunan "Vətən dili" kitabı haqqında yazar: "Vətən dili" kitabı iki hissədən ibarətdir. Birinci hissənin müəllifi Azərbaycanı və onun dilini çox sevən, milli ənənələrimizə, folklorumuza yaxından bələd olan, Qori Müəllimlər Seminariyasında neçə-neçə həmyerlimizin yetişməsində misilsiz əməyi olan Aleksey Černyahevskidir. İkinci hissəni isə A.Černyahevski Səfərəli bəy Vəlibəyovla birgə işləyərək ərsəyə gətirmişdir. Kitabdakı şeirlər həmin dövrün maarifçi ziyalısı Həsənəga xan Qaradağskinindir. Bu kitab həmin dövr üçün çox gərəkli dərslik hesab edilirdi".

"Zülmətdə parlayan ziya" kitabının "ADA Universitetinin

"Qazax Mərkəzi" bölümündə bir vaxtlar xeyriyyəçi Məşədi İbrahimin seminariyaya bağışladığı, təxminən 130 yaşlı binanın bərpasından sonra 2022-ci ilin oktyabrında ADA Universitetinin Qazax Mərkəzinin fəaliyyətə başlamasından söz açılır.

"Qazax Seminariyada təlim və tərbiyə məsələləri", "Seminariyada sinifdənxaric və məktəbdənəkənar işlər", "Seminariyanın təhsilin inkişafında rolu", "Bir ocaqda iki maarif ziyyası", "Qazax Müəllimlər Seminariyasının yetirmələri", "Qazax Müəllimlər Seminariyasının qadın məzunları" adlı məqalələrdə müəllif Qazax Müəllimlər Seminariyasının Azərbaycanda milli təhsilin inkişafında, o cümlədən orta ixtisas təhsilli müəllim kadrların hazırlanmasında səmərəli fəaliyyətinə, əvəzsiz roluna diqqət çəkmiş, onun Qori Müəllimlər Seminariyası qədər şöhrət qazandığını vurgulamışdır.

**Mehparə ƏLİYEVƏ,
"Respublika".**